

Mənalı bir ömür yaşamağın nümunəsi

Mehriban VƏLİYEVA,
akademik Zərifə Əliyeva adına
liseyin direktoru, filologiya üzrə
fəlsəfə doktoru, əməkdar müəllim

Söhbət açacağım şəxs mənim üçün doğma insan, müəllimim, istedadlı alim, psixologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Əkbər Bayramovdur.

Onun haqqında yazmaq üçün xeyli düşündüm, xatirələri vərəqlədim, ixtiyarsız olaraq Vaqif Səməd oğlunun bu misraları beynimdən dilimə, dilimdən sətirlərə tökülməyə başladı, yolüstü qəlbimin sevgisi ilə yоğruldı:

Rica edirəm, yalvarram,
o günəşdən bir az bu yana dur!
İndi dənizə bax!

Gördünmü nə gözəldir Xəzər?
Gördünmü necə istidir Günəş?
Gördünmü səni necə görə bilir gözlərim?
Orda dur, qumildanma, ömrüm...

Əkbər müəllimin bir alim kimi həqiqəti görə və göstərə bilən təfəkkürü vardi. Yaratıcıları qalaq-qalaq əsərlərlə “Qımlıdanma, orda dur, ömrüm”, - deyə bilirdi.

Əvvəlcə onu ailədə kübar, sadə, səmimi bir insan kimi tanıdım. Evinə gələn hər kəsi: böyüyü də, kiçiyi də öz dili ilə dindirə bilirdi. Sonralar etnik psixologiyaya aid araşdırımlarında qonaqpərvərliyi xalqın etnik xüsusiyyəti kimi təqdim etdiyini gördükdə “təssadüfi deyil”, - deyə düşündüm. O yalnız yazmırdı, etnik gözəl cəhətləri həm də yaşadırdı. Görünür, söz və əməlin vəhdəti də onun üçün vacib etnik xüsusiyyəti idi.

Sonralar onu bir alim kimi tanımağa başladım. Yazı masasının arxasında sakit, səssiz elə hey yazıb-yaranan alim. O zaman sırlı-sehirlili bir dünya idi mənimçün. Kitabları, əsərləri bu sehirlə aləmə açar oldu.

İlk dəfə universitetdə oxuyarkən dərsliyi ilə tanış oldum. Bu dərsliklərdən bu gün də ali məktəb tələbələri istifadə edir. “Psixologiya”, “Sosial psixologiya” və b. dərsliklərdən neçə-neçə nəsil bəhrelənib.

Sonralar müəllim kimi fəaliyyətə başlayarkən özünün verdiyi “Psixoloji düşüncələr” əsəri stolüstü kitabımı çevrildi. Əsərdə “Şəxsiyyət psixologiyasının bəzi məsələləri”, “Şəxsiyyət tərbiyəsinə diqqət

artırılmalı”, “N.Gəncəvi əsərlərində şəxsiyyət və liderlik məsələləri”, “Qabiliyyət və istedadın seçilmə problemlərinə dair” araşdırımlar müstəqilliyimizin ilk illərində təhsilin problemlərinin həlli baxımından çox əhəmiyyətli idi.

Onun kiçik məktəbyaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf xüsusiyyətləri ilə bağlı tədqiqatları məni həmişə bir müəllim kimi maraqlandırmışdır. Müəllifin üç monoqrafiyasında, müxtəlif ölkələrdə dərc olunmuş məqalələrdə öz əksini tapmış şəxsiyyətin təşəkkülü, onun özünüdürəki və özünü qiyamətləndirməsinin psixoloji problemləri ilə bağlı tədqiqatların böyük rola malik olduğunu ifadə edir.

Gətirilən nümunələr təhsildə gənc nəslin tərbiyəsində və yeni cəmiyyət quruculuğunda da bu tədqiqatların böyük rola malik olduğunu ifadə edir.

Ə.Bayramov xalqımızın ədəbiyyədi əsərində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçılar cəlb edib, yeni bir psixoloji məktəb yaradıb.

Alimin etnik psixologiyaya aid tədqiqatları da çox dəyərli dir. Əsərindən bir parçanı diqqətinizə çatdırıram: “Məşhur alman filosofu Hegel öz xalqının mühüm etnik psixoloji xüsusiyyətimi belə ifadə edir: “Mənim xalqım arxivariusdur. Arxiv öz taxçalarında tarixi hadisələri və faktları hifz edir, qoruyub saxlayaraq gələcək nəsillərə verir”. Yəni alman xalqı öz tarixini yaxşı bilməklə seçilir. Bəs etnik-psixoloji baxımdan bunun əhəmiyyəti nədir?

Tarixini yaxşı bilən xalq özünü yaxşı dərk edir, onun iibrət dərslərini yaxşı mənimşəyir”. Sonra alim belə bir maraqlı nümunə verir: “Almaniyaya işləməyə gedən bir türk vətəndaşı uşaqlarını məktəbə qoymaq üçün Türkiyəyə qayıdır. Ondan soruşurlar: “Orada məktəb yoxdur mu?”. “Əlbəttə, var. Amma vəziyyət başqadır. Almaniyada uşaqları əvvəl kilsəyə aparırlar, ibadət etdirirlər. Məktəbə dönüb Almaniya xəritəsinin önünə keçən müəllim deyir: “Almanlar dünyanın ən üstün millətidir, biz hamımız Almaniya üçün varıq”. Onlara ədəb qaydalarını, adət-ənənələri incə təfərrüatına qədər anladır, alman kimi yaşamağın zövqünü, qururunu verirlər.

Sonradan dünyəvi bilikləri öyrətməyə başlayırlar. Daha sonra qabiliyyətlərinə görə müxtəlif ixtisaslaraya yiyənlərlər... Maliyyəçi olan bir alman qızından bir quruşluq vergi belə qaçırmıq olmur. Mən də istərdim ki, mənim övladım xalqımıza məxsus əxlaqi-mənəvi dəyərləri

mənimşəsin, türk olduğundan qürur duysun”. Misaldan aydındır ki, hər bir xalq özünü dərk edib qiymətləndirmək üçün psixoloji keçmişinə dərindən bələd olmalıdır. Çünkü etnosun təşəkkülü onun etnik-psixoloji xüsusiyyətlərinin formalşmasına kənardə götürülə bilməz.

70 il sovet siyasetinin milli dəyərləri mehv edən konsepsiyasına cavab olaraq alimin etnik psixologiya sahəsində araşdırımları xalqın özünüdürəki baxımından mühüm əhəmiyyət kəsb edir.

Gətirilən nümunələr təhsildə gənc nəslin tərbiyəsində və yeni cəmiyyət quruculuğunda da bu tədqiqatların böyük rola malik olduğunu ifadə edir.

Ə.Bayramov xalqımızın ədəbiyyədi əsərində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçılar cəlb edib, yeni bir psixoloji məktəb yaradıb.

Alimin yazı üslubu, “Kitabi-Dədə Qorqud”, Nizami, Nəsimi, Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir əsərinin psixoloji təhlili ilə bağlı tədqiqat əsərləri həmişə diqqətimi cəlb etmiş, bu mənbələrdən pedagoji fəaliyyətimdə məharətlə yararlanmışam.


Müellifin əsərlərində Nizamidə rənglərin simvolikası, Hürufizmin psixoloji kökləri, Məcnunun autizasiyası kimi mürəkkəb məsələlərin təhlili verilib, dünya psixoloji fikri ilə müqayisədə araşdırılıb. Məsələn: alim Nəsiminin özünəməxsus psixoloji konsepsiyasını nəinki qədim hindu və zenbuddizm təlimləri ilə müqayisə edir, həm də onları müasir psixoloji cərəyan və nəzəriyyələr -freydizm və ekzistensial psixologiya istiqamətində araşdırır.

Onun “Psixoloji düşüncələr”, “Etnik psixologiya məsələləri”, “Kitabi-Dədə Qorqud dəstənində etnik-psixoloji xüsusiyyətlərin inikası”, “Etnik psixologiya” və digər əsərləri milli psixologiyasının tədqiqi baxımından böyük elmi əhəmiyyətə malikdir.

Vətənini çox sevirdi Əkber müəllim. Bu misraları tez-tez təkrar edərdi:

Bir çınar göstərin mənə, a dostlar
Mən ona söyklənem, Vətənə baxım...

Vətən nisgili vardi qəlbində. O nisgili qəlbində apardı. Bir sıra əsərlərində “Vətən yolunda şəhid



olanlara ithaf edilir” epiqraflarına rast gəlinir. Sanki, vicdan borcu daşıyırıdı çıyındə. Bu da ziyanlıdan, Vətənə, xalqa məhəbbətindən doğdu. Vətən qarşısında borcunu qələmi ilə qaytarırdı. O, erməni vəhşiliklərinin psixoloji köklərini araşdırıb, onların etnik xüsusiyyətlərini ilk dəfə psixoloji ədəbiyyatda elmi dəllillərlə açıqlayıb. Ümumiyyətlə, etnoslararası münasibətlərə dair araşdırımları böyük elmi əhəmiyyətə malikdir.

Cətinə düşəndə suallarına cavab tapmaq üçün yanına gələrdim. Çox danışmağı sevməzdii. “Niyə?” “Nə üçün?” - kimi suallar yağıdıranda qəribə bir təbəssüm qonurdu çöhrəsinə, sakitcə durub kitab rəfindən kitab gətirir: “Apar oxu, bunlar araşdırılıb” - deyərdi. Bu da öyrətməyin, oxutmağın özünəməxsus bir forması idi. Son illər lap səssiz-səmirsiz olmuşdu. Ancaq yenə yazır, yaradırdı. Onun həmmüəllif olduğu “Hüquq psixologiyası” adlı son möhtəşəm əsərini gördükdə heyrətləndim. Yaşlanmışdı, ancaq təfəkkür zirvədə bərəq vururdu. Elə bil, burda deyildi. “Bilirsən nələr yazardım. Bir ömür bəs etmir” - söyləyirdi.

Vaqif Səmədoğluğun misraları ixtiyarsız olaraq yenə beynimdən dilimə, dilimdən vərəqlərə tökürlər: Soruşursan hardayam? - burda, burda, burdayam.

Əslində, Allah bilir, harda, harda, hardayam?

Soruşursan necəyəm?...

- Necə görmək istən, qardaş, elə eləyəm...
Huşum korlamb bir az,
ləməsəm də bir qram,
Yaddaşının içində gizlənqəç oynayıram.

Əslində, o, burdadır, əsərləri, fikirləri, düşüncələri ilə. Mənalı bir ömür yaşamağın nümunəsi ilə.

Onlarca tədqiqatçı yetişdirən, məktəb yaradan alimin əsərlərinin tədqiqi özündən sonra başqa, yeni bir məktəb yaradacağına əminəm.

Əkbər Bayramovun əziz xatirəsi xalqın yaddaşında əbədi yaşayaçaqdır. Çünkü o, ırsı ilə “Orda dur, qumildanma, ömrüm” - deyə bilmişdir.